

SƏNƏT FƏDAISI

Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, universitetin Fortepiano kafedrasının müdiri, professor Səidə Məmmədovanın anadan olmasının 70 illiyi münasibətilə yubiley mərasimi keçirilmişdir.

Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli Səidə Məmmədovanın milli mədəniyyətin və incəsənətin inkişafında xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, muxtar respublikada xor və digər musiqi kollektivlərinin, dirijorluq sənətinin, musiqi təhsilinin formalaşmasında Səidə xanımın böyük əməyi vardır.

S.Məmmədovanın NDU-da pedaqoji və sənətkarlıq fəaliyyətini onun yaradıcılığının zirvəsi saymaq olar. O, 1996-cı ildə universitetdə yeni yaradılan İfaçılıq kafedrasının müdiri işləmiş, konservatoriyanın formalaşması, incəsənət sahəsində ixtisaslı mütəxəssislərin yetişməsi üçün yorulmadan, səylə çalışır. Səidə Məmmədovanın rəhbərliyi ilə universitetdə yaradılmış Tələbə Opera Studiyası böyük sənət uğurları qazanmışdır. 2004-cü ildə Tələbə Opera Studiyasında Üzeyir Hacıbəylinin

"Arşın mal alan"

opere tətbiq

S.Məmmədovanın

rəhbərliyi və

dirijorluğu ilə

tamamlaşmışdır.

Bu əsər Türkiyənin

Qars Qafqaz, 19

Mayıs, Qara

dəniz Texniki

universitetlərində,

İqdir şəhərində

alqışlarla

qarşılanmışdır.

2007-ci ildə universitetin

40 illik

yubileyi ilə əlaqədar

Rusiyanın Novosibirsk şəhərində

keçirilmiş "Naxçıvan Dövlət Universiteti"

həftəsində

təqdim olunan "Arşın mal alan"

uzaq Sibir vilayətində

Naxçıvan ali təhsilinin,

incəsənətinin inkişaf

səviyyəsini nümayiş

etdirmişdir. Rektor çıxışını

S.Məmmədovanın bütün ruhu,

varlığı ilə musiqiyə

bağlı olması, əsl sənət fədaisi,

milli dəyərləri özündə

cəmləşdirən Azərbaycan xanımı

olması barədə dəyərli

fikirlərlə tamamlamışdır.

O, yubileyi universitetin

fəxri fərmanı ilə təltif etmişdir.



NDU TƏLƏBƏ HÜQUQ MAARİFLƏNDİRMƏ MƏRKƏZİ ÜZVLƏRİNİN SƏHNƏLƏŞDİRİLMİŞ MƏHKƏMƏ TƏLİMİ



İyun ayının ilk günlərində Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan Muxtar Respublikasının

Vəkillər Kollegiyası ilə birlikdə NDU-nun Tələbə Hüquq Maarifləndirmə Mərkəzinin (THMM) üzvləri üçün səhnələşdirilmiş məhkəmə təlimi keçirilmişdir.

Təlimin açılış konfransında çıxış edən ali məktəbin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Seyid Surə məhkəmənin səhnələşdirilmiş formatda aparılmasının ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq standartların tətbiqinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləmişdir.

Naxçıvan MR Vəkillər Kollegiyası Rəyasət heyətinin sədri, NDU-nun Hüquq fənləri kafedrasının müəllimi Tural Hüseynov

təlimin metodologiyası haqqında məlumat vermişdir.

Beşgünlük təlimlərdə hüquq fakültəsinin tələbələri yüksək hazırlıq və nəzəri bilik nümayiş etdirmişlər.

Sonda təlimin nəticələrinə dair yekun iclası keçirilmiş, səhnələşdirilmiş məhkəmə iclaslarının təhlili aparılmış, ekspertlərin qeydləri dinlənilmişdir.

Təlimin yekun iclasında çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli "Hakimlər, dövlət ittihamçıları və vəkillər üçün səhnələşdirilmiş məhkəmə təlimi" layihəsi üzrə ilk təlimə ötən il Azərbaycanın Məhkəmə-Hüquq Şurası tərəfindən ATƏT-in Bakı Ofisi ilə birgə start verildiyini bildirmişdir.

Təlimi yüksək dəyərləndirən rektor belə tədbirlərin gələcək nəsillər hüquqşünaslarının yetişməsinə, ixtisas biliklərinin təcrübədə sınaqdan çıxarılmasına xidmət etdiyini qeyd etmişdir.

Sonra təlimdə fəallıq nümayiş etdirən 10 tələbəyə fərqləndirici, həmçinin iştirakçılara həvəsləndirici sertifikatlar təqdim olunmuşdur.